

İŞGALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ BIOMÜXTƏLİFLİYİN BƏRPASINDA *PASSIFLORA* L. CİNSİNƏ AİD NÖVLƏRİN İSTİFADƏSİ

Zümrüd Məmmədova, Vüsalə Bədəlova*

AMEA-nın Dendrologiya İnstitutu

Ağac və kol bitkiləri ilə bərabər, sarmanın bitkilər yaşallaşdırılmasında arxitektura cəhətdən ən gözəl görkəm yaranan bitkilər hesab olunur. *Passiflora* cinsinə aid olan *Passiflora caerulea* L. növü belə bitkilərdən sayılır və bir sıra xüsusiyyətləri ilə seçilir. Bu bitki növü tez böyüyür, becəriləməsi üçün az torpaq sahəsi tələb edir, digər ağac və kol bitkilərinin əkilməsi mümkün olmayan yerlərin yaşallaşdırılmasında müvəffəqiyyətlə istifadə olunur. *P.caerulea* çoxillik, sarmanın oduncuqlu gövdəyə malik bitki növdür. Kökləri torpağın çox dərinliyinə getmir, lakin fil dişi rəngli yan kökləri geniş şaxələr yaradır. Ümumilikdə tek gövdəyə malik olan bu növün gövdəsi açıq qəhvəyi rəngdə olub ince quruluşdadır. Cavan budaqları sarı, yaşıllı, qəhvə rənginə dənən rənglərdə olur. Yarpaq qoltuqlarından ince bigəciqlər çıxır və bu bigəciqlər havada yellənərək yaxındakı tel məftillərə tutunaraq onlardan yalnız dayaq kimi istifadə edir. Bigəciqlər budaqları dəstəkləmək vəzifəsini yerinə yetirir. *P.caerulea* ümumilikdə tek gövdəli olaraq yetişdirilir. Ana gövdə tek olub, yan budaqlar havalanmanı saxlayacaq şəkildə müəyyən dayaq vasitələrinə dolanır. *Passiflora* cinsinə aid növlər içərisində *P.caerulea* ən soyuğadavamlı növdür. Belə ki, 10°C-yə qədər şaxtaya davam götürir. Yarpaqların uzunluğu 5-11 sm, eni isə 4-10 sm arasında dayışır. *P.caerulea* çiçəkləri saatə bənzədiyi üçün bəzi yerlərdə saat çiçəyi kimi də tanınır. Çox gözəl qoxuya və rəngə malik olduğu üçün landşaft memarlığında geniş istifadə olunur. Çiçəklər yarpaq qoltuğunda tək-tək yerləşir. Çiçəklərin ölçüsü 5-8 sm uzunluğundadır. May ayından oktyabr ayına qədər ardıcıl çiçək açır. Meyvələri narincı rəngdə olub, oval şəkillidir. Yaşıllı çəpərlərin, nerpolaların hazırlanmasında geniş istifadə olunur və il boyu gözəlliyini itirmir. Boyu 15-20 m-ə qədər uzanır. Çoxalması toxum və qələmlədir. *Passiflora caerulea* çoxaldılarkən əsasən dünya praktikasında qələmlə çoxaltmaya üstünlük verilir. Bu zaman odunlaşmış qələmlərdən istifadə olunur. Qələmlər hazır olduqdan sonra köklənməyi sürətləndirmək məqsədilə IBA (Indol Butirik acid)-dan istifadə olunur. Su itkisinin qarşısını almaq və bitki faizini artırmaq məqsədilə istixanada perlit tərkibli substrata köklənməyə buraxılır. Qələmlər 20-30 gün sonra köklənir. Bu cür kök vermiş qələmlər asanlıqla arzu olunan torpaq sahəsinə köçürüлə bilər.

Bizim tərəfimizdən alınmış nəticələr və müşahidələr göstərir ki, bu növdən park və xiyabanların yaşallaşdırılmasında, landşaft memarlığında müvəffəqiyyətlə istifadə etmək olar.

Artıq gözəl Qarabağımız işğaldan azaddır. Qarabağ işğal edildikdən sonra erməni quldurları tarixi abidələrimizi məhv etmiş və cyni zamanda fauna və floramıza da ciddi ziyan vurmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə artıq bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Bu ərazilərdə biomüxtəlifliyin bərpa edilməsində biz alımların də üzərinə müəyyən vəzifələr düşür. Təbii ki, Qarabağda yaşıllı zolaqlarının, park və bağçaların salınmasında torpaq və iqlim şəraitinə uyğun bitkilərdən istifadə olunmalıdır. Əminliklə deyə bilərik ki, *Passiflora caerulea* yuxarıda qeyd olunan bioloji və ekoloji xüsusiyyətlərinə görə Qarabağın, xüsusilə Şuşa şəhərinin landşaft memarlığının formalaşdırılmasına uğurla tədbiq oluna bilər.